

# International Women's Club of Baku (IWC -Baku)



## Happy New Year IWC Members!

Dear IWC Members,

**We look forward to meeting with you all again. We have booked a new venue available in Royal Park, My Club. We look forward to hosting our first coffee mingle of the year here and would like for you to join us while we check out this new venue. Please see attached flyer.**

Biz hamınızla yenidən görüşməyi səbirsizliklə gözləyirik. Royal Park, My Club-da təqdim olunan yeni bir məkanı qeyd etdik. Buranın ilkin qəhvəxanasını buraya yerləşdirməyi səbirsizliklə gözləyirik və bu yeni məkanı nəzərdən keçirərkən bizə qoşulmaq istəyirik. Əlavə elana baxın.

**In IWC Baku over the holiday break, we have had loads going on with our IWC charities. We look forward to having more events coming up for IWC Members in upcoming months of 2018. Happy Hours, book clubs and cooking clubs up and coming... look forward to our announcements for these events soon as their are getting planned soon!**

IWC Baku-da bayram tətili üzərində IWC xeyriyyə təşkilatları ilə birlikdə yüklərimiz var idi. 2018-ci ilin önümüzdəki aylarında IWC üzvləri üçün daha çox hadisənin olmasını gözləyirik. Xoşbəxt saatlar, kitab klubları və yemək kulüpləri up and coming ... Bu hadisələrin tezliklə planlaşdırıldığı kimi tezliklə bizim duyurularımızı gözləyirik!

**As mentioned at our wonderful Christmas Lunch on December 13th, we have given out many items, gifts and must needed warm clothes and diapers to the following charities for the following amounts, as voted in from our IWC Board:**

13 dekabr tarixli gözəl Milad yeməyimizdə qeyd edildiyi kimi, bir çox məhsul, hədiyyələr verdik və IWC İdarə heyətimizdən səs verdikləri kimi, aşağıda göstərilən məbləğlər üçün xeyriyyəçilərə isti paltar və uşaq bezi lazım idi:

	Charity	Amount
1	Shuvelan Boarding	1500
2	Romani	800
3	Buzovni	1500
4	Downs Syndrome Rehab	1000
5	Sisters of Charity Psychoneuro Centre	1000
6	Ganjlik	1000
7	Shagani	1000
8	Mardakyani	1500
9	Saray	1500
10	Special Boarding School	1000
11	Jafarova Ulkar	1000
12	Mushtaga Aziza	1000
13	Metanet	1000
14	Lala Akif Mamedova	1000
	Total:	15800

**Huge thank you for all your support at our IWC Christmas Bazaar in November to allow all of these charities to have this wonderful support from our club.**

Noyabr ayında IWC Christmas Bazarında bütün dəstəyiniz üçün çox təşəkkür edirəm ki, bu xeyriyyəçilərin bütün klubumuzdan bu gözəl dəstəyinə sahib olsun.

**Please look forward to our upcoming IWC Novruz Bazaar on March 4th, 2018 and your continues support in our IWC charities.**

4 Mart 2018-ci ildə qarşıdan gələn IWC Novruz Çarşısı'nı gözləyirik və IWC xeyriyyəçilərimizdə davamlı dəstəkləyin.

**Kind Regards,  
IWC Board**

**Save the Date for Upcoming Community Events**

=====

February 10th: Burns Night

February 17th: Wines and Treasures Around the World at the Landmark

Both of these events are in the planning stages and will be advertising flyers very soon! Bu hadisələrin hər ikisi planlaşdırma mərhələsindədir və tezliklə reklam elanları olacaq!

**Kind regards,  
IWC Baku Board**

©2018 International Woman's Club Baku | Baku

[Web Version](#)

[Forward](#)

[Unsubscribe](#)

Powered by **Mad Mimi®**  
A GoDaddy® company